

Ion mayesi katalizatorunun iştirakı ilə etilenqlikolun bis-dibenzoat-, bis-p-dixlordibenzoat efirlərinin sintezi

P.M. Kerimov, k.ü.f.d.,

O.M. Ələsgərova, k.ü.f.d., L.M. Saadova,

G.Q. Nəsibova, k.ü.f.d., E.M. Quliyeva, k.ü.f.d.

Neft-Kimya Prosesları İnstitutu

e-mail: ay_ten_babayeva@yahoo.com

Açar sözler: benzoy və p-xlorbenzoy turşusu, etilenqlikol, ion mayesi, mürəkkəb efir, antioksidant, dizel yanacağı.

DOI.10.37474/0365-8554/2022-9-55-59

Синтез бис-дibenzoат-, бис-п-дихлородibenzoат эфиров этиленгликоля в присутствии ионно-жидкостного катализатора

П.М. Керимов, д.ф.н., О.М. Алекскерова, д.ф.н., Л.М. Саадова, Г.Г. Насибова, д.ф.н., Э.М. Гулиева, д.ф.н.
Институт нефтехимических процессов

Ключевые слова: бензойная и п-хлорбензойная кислоты, этиленгликоль, ионная жидкость, сложный эфир, антиоксидант, дизельное топливо.

На основе бензойной, п-хлорбензойной кислот и этиленгликоля при соотношении 2:1,2, температуре 110 °C и продолжительности реакции 6–7 ч в присутствии ионно-жидкостного катализатора н-метилпирролидон-гидросульфата были синтезированы бис-дibenzoат и бис-п-дихлородibenzoат эфиры этиленгликоля с выходом 82–92 %, соответственно. Определены физико-химические показатели синтезированных сложных эфиров и спектрально идентифицирована их структура. Синтезированные сложные эфиры были протестированы на повышение устойчивости дизельного топлива к термоокислению.

The synthesis of bis-dibenzoat-, bis-p-dichloro-dibenzoat ethers of ethylene-glycol in the presence of ionic-liquid catalyst

P.M. Kerimov, PhD in Ch. Sc., O.M. Alesgerova, PhD in Ch. Sc., L.M. Saadova, G.G. Nasibova, PhD in Ch. Sc., E.M. Guliyeva, PhD in Ch. Sc.

Institute for Petrochemical Processes

Keywords: benzoic and p-benzoic acids, ethylene-glycol, ionic liquid, compound ether, antioxidant, diesel fuel.

Bis-dibenzoat and bis-p-dichloro-dibenzoat ethers of ethylene-glycol with 82–92 % of yield correspondingly were synthesized based on the benzoic, p-chlorobenzoic acids and ethylene-glycol in the ratio of 2:1,2, at 110 °C temperature and 6–7 hours of reaction duration in the presence of ionic liquid catalyst of n-methylpirrolidon-hydrosulphate. The physical-chemical parameters of synthesized compound ethers have been specified and their structure identified spectrally. Synthesized compound ethers have been tested on the steadiness of diesel fuel against thermal oxidation.

İon mayesindən (1,4-dimetilpiperazinhidrosulfat) istifadə etməklə karbon turşusu əsasında C₁-C₃ sıradaşılıfat birli spirtlərin mürəkkəb efirləri sintez olunmuş, efirləşmə prosesində reaksiyaya daxil olan komponentlərin molar nisbətləri, temperatur, reaksiyanın aparılma müddətinin təsiri öyrənilmiş, çıxımı 85 % təşkil etmişdir. Bu efirlərin göstəriciləri analitik və spektral analiz üsulları ilə öyrənilmişdir. Sintez olunmuş efirlər dizel yanacaqlarında (D/Y) sınaqdan keçirilmiş və antioksidant, depressor aşqar kimi tövsiyə olunmuşdur [1].

Müəlliflər ion mayesi 1,4-dimetilpiperazinhidrosulfat katalizatorunun iştirakı ilə valeryan və kapron turşuları, eləcə də difenilolpropanın propilen oksidinin monoefiri əsasında divaleryanat, dikapronat efirlərinin – spirt:turşu – 1:0.5:2 nisbətində, 80–90 °C temperaturda, 5 saat müddətində sintez etmiş və efirlərin çıxımı 85–90 % olmuşdur. Difirlərin fiziki-kimyəvi göstəriciləri müasir üsullarla yoxlanılmış və həmin efirlərin D/Y-lərdə antioksidant, depressant kimi istifadəsi tövsiyə edilmişdir [2].

Heterogen nano-TiO₂(PC-500) və ion mayesi katalizatorlarının iştirakı ilə valeryan və benzil spirti əsasında turşu:spirt – 1:0:1.2 mol götürülməklə 110–120 °C-də 15–16 saat müddətində nano-TiO₂(PC-500) katalizatorunun, 3–4 saat müddətində isə ion mayesinin iştirakı ilə 80–90 °C-də efirlər sintez edilmişdir. Göstərilən şəraitlərdə məqsədli məhsulun çıxımı müvafiq olaraq 85–90 % təşkil edilmişdir.

etmişdir. Sintez edilmiş eflərlə D/Y-də sınaqdan keçirilmiş və aşqar kimi tətbiq olunma imkanları müyəyənləşdirilmişdir [3].

Tədqiqatçılar p-toluolsulfoturuş katalizatorunun iştirakında müxtəlif növ ion mayesinin iştirakı və karbon turşuları ilə spirtlərin efləşməsi reaksiyalarını otaq temperaturunda aparmışlar. Müyyəyan edilmişdir ki, efləşmə reaksiyasının tarazlıq döndərsizliyini həllədici kimi tətbiq olunan ion mayesi idarə edir [4].

1,4-dimetilpiperazinhidrosulfat katalizatorunun iştirakında TNT-nin monoetenlikol efiri və benzoy turşusu əsasında suayıcıksılı mühitində 140 °C temperaturda 5–6 saat müddətində etilenlikolun qeyri-simmetrik benzoat-naftenat mürəkkəb efiri 85 % çıxmış, nano-ZnO katalizatorunun iştirakında α -və β -naftolların monoetenlikol eflərləri və sintetik neft turşuları əsasında etilenlikolun sadə-mürəkkəb qarışığı diefirləri isə 140 °C-də 5–6 saat müddətində 80 % çıxmış sintez edilmişdir. Təcrübələr nəticəsində müyyəyənləşdirilmişdir ki, bu eflərlə D/Y-nin termoooksidləşmə stabilliyini yaxşılaşdırınan səmərəli antioksidant kimi istifadə edilsə bilsər [5].

Ion mayesi 1,4-dimetilpiperazinhidrosulfat katalizatorunun iştirakı ilə etilenlikolun monooleat efiri və TNT əsasında 1:1.1 mol nisbətində, 110 °C temperaturda 5–6 saat müddətində etilenlikolun oleat-naftenat qeyri-simmetrik efləri 80 % çıxmış sintez edilmişdir. Qeyd etmək lazımdır ki, həm etilenlikolun monooleat, həm də oleat-naftenat eflərləri D/Y-də termoooksidləşmə stabilliyini yaxşılaşdırmaq məqsədilə sınaqdan keçirilmişdir [6].

Məqalədə ion mayesi 1,4-dimetilpiperazinhidrosulfat və nano-ZnO katalizatorlarının iştirakı ilə α -naftil sırka turşusu və TNT-nin monoetenlikol efləri əsasında 1:1.2 mol nisbətində, 140 °C temperaturda, 3–4 saat müddətində etilenlikolun naftenat- α -naftilasetat efləri, TNT və α -və β -naftolların monoetenlikol efləri əsasında isə 1:1.2 mol nisbətində, 140 °C temperaturda 4–5 saat müddətində TNT-nin müxtəlif radikallı etilenlikol eflərlərinin sintezindən bəhs edilir. Göstərilən şəraitdə məqsədli məhsulun müvafiq olaraq çıxımı 75–80 % təşkil edir. Eflərlərin fiziki-kimyəvi göstəriciləri təyin edilmiş və spektral üsullarla identifikasiya olunmuşdur. Bu eflərlə D/Y-nin termoooksidləşmə stabilliyini yaxşılaşdırmaq məqsədilə sınaqdan keçirilmiş və müyyəyan olunmuşdur ki, onların D/Y-də antioksidant kimi tətbiqi mümkündür [7].


Məqalədə məqsəd ion mayesi katalizatorunun iştirakı ilə etilenlikol və benzoy, p-xlorbenzoy turşuları əsasında eflərlərin sintezi və onların tətbiq sahələrinin müyyəyan edilməsidir. Eflərlərin sintezində katalizator kimi istifadə edilən ion mayesi n-metilpirralidonhidrosulfatın turşu ədədi 560 mEq KOH/q təşkil edir. Tədqiqatların aparılması üçün lazımlı olan ilkin maddələrin fiziki-kimyəvi göstəriciləri cədvəl 1-də verilmişdir.

Maddələr	Qaynamaya temperaturu, °C	Sıxılıq, 20 °C-də, kg/m ³	Şüasındırma əmsali, n _D ²⁰	Turşu ədədi, mEq KOH/q
Etilenlikol	197-198	111.20	1,4317	0.03
Benzoy turşusu	248-252	126.20	-	348.50
p-xlorbenzoy turşusu	-	-	-	358.00

N-metilpirralidonhidrosulfat katalizatorunun iştirakı ilə benzoy turşusunun etilenlikol-bis-dibenzoy eflərinin sintezi aşağıdakı reaksiya tənliyi üzrə aparılmışdır:



Qarışdırıcı, qızdırıcı, termometr, əks soyuducu, suayıcı (Din-Stark) aparati ilə təchiz olunmuş üçboğazlı reaksiya kolbasına 25 q (0.2 mol) benzoy turşusu, 8 q (0.12 mol) etilenlikol, katalizator kimi N-metilpirralidonhidrosulfat (2 % kütlə benzoy turşusuna görə hesablanmış) və 100 ml toloul yerləşdirilir. Reaksiyaya daxil olan komponentlər 110 °C temperaturda qarışdırılır və reaksiya 6–7 saat müddətində başa çatır. Reaksiya qarışığı otaq temperaturunda neytrallaşdırılır, yuyularaq həllədici (toloul) distillə olunur və eflər filtrdən süzülərək analiz edilir. Eflərin çıxmazı nəzəri çıxmaya görə 92.5 % təşkil edir. Eflərin fiziki-kimyəvi göstəriciləri cədvəl 2-də verilmişdir. Etilenlikolun-bis-dibenzoy eflərinin spektri Almaniyanın "Bruker" firmasının "ALPHA" IQ-Furye spektrometrində çəkilmiş və şəkil 1-də təsvir edilmişdir.



Şəkil 1. Etilenlikolun bis-dibenzoy eflərinin IQ-spektri

Etilenlikolun bis-dibenzoy eflərinin IQ-spektrində aşağıdakı udma zolaqları müşahidə olunmuşdur:

617, 687, 707, 777, 805, 850, 875, 937 cm⁻¹

1026 cm⁻¹

1069, 1096, 1176 cm⁻¹

1176, 1268 cm⁻¹

1314, 1375, 1451, 1493, 2872, 2954 cm⁻¹

1584, 1601 cm⁻¹

1715 cm⁻¹

3063 cm⁻¹

3519 cm⁻¹

əvəzolunmuş benzol halqası;

C-O əlaqəsi;

sadə eflərin C-O-C əlaqəsi;

mürəkkəb eflərin C-O-C əlaqəsi;

CH₃, CH₂ və CH qruplarının C-H rabitəsinin deformasiya və valent rəqsi;

-HC=C- qrupunun C=C əlaqəsi;



mürəkkəb eflərin C=O əlaqəsi;

-HC=C- qrupunun C-H əlaqəsi;

-COH qrupunun O-H rabitəsinin valent rəqsi kimi interpretasiya etmək olar.

Spektrin nəticəsi göstərir ki, sintez olunmuş eflərin kimyəvi quruluşu doğrudur.

Etilenlikolun bis-p-dixlordibenzoy eflərinin sintezi aşağıdakı reaksiya əsasında aparılmışdır:



Şəkil 2. Etilenlikolun p-dixlordibenzoy eflərinin IQ-spektri

0.5 l-lik reaksiya kolbasına 32 q (0.2 mol) p-monoxorbenzoy turşusu, 8 q (0.12 mol) etilenqlikol, 2 % kütə turşuya görə hesablanmış N-metilpirrolidonhidrosulfat katalizatoru və 100 ml tololu yerləşdirilərək reaksiya tololuq qaynama temperaturunda 5–6 saat müddətində aparılır. Həmin vaxtda suyuqricida 4–5 q-a yaxın reaksiya suyu ayrılmışdır. Reaksiyanın sonu reaksiya məhsulunun – qarışığının turşu ədədinin stabililiyi və ayrılan suyun miqdarı ilə təyin edilir. Reaksiya qarışığının otaq temperaturunda ayırıcı qifa keçirilərək qəlvinin 0.1 %-li sulu məhlulu ilə neytrallaşdırılıb yuyulur və su nasosunun köməkliyilə həllədici – tololuq sona qədər distillə olunaraq ayrılır. Qalan quru efir filtrdən süzülərək analiz olunur. Efirin çıxımı nəzəri çıxımı görə 88 % təşkil edir. Sintez edilmiş etilenqlikolun bis-p-dixlordibenzoyt efirinin fiziki-kimyəvi göstəriciləri cədvəl 2-də verilmişdir. Sintez olunmuş efirin İQ-spektri şəkil 2-də təsvir edilmişdir.

Etilenqlikolun bis-p-dixlordibenzoyt efirinin İQ-spektrində aşağıdakı udma zolaqları müşahidə olunmuşdur:

628, 684, 757 cm^{-1}
848, 937 cm^{-1}
1013 cm^{-1}
1088 cm^{-1}
1172, 1267 cm^{-1}
1335, 1375, 1401, 1451, 1488, 2871, 2950 cm^{-1}
1593 cm^{-1}
1715 cm^{-1}
3477 cm^{-1}

C-Cl-əlaqəsi;
əvəzolunmuş benzol halqası;
C-O əlaqəsi;
səda efirin C-O-C əlaqəsi;
mürəkkəb efirin C-O-C əlaqəsi;
CH ₃ , CH ₂ və CH qruplarının C-H rabitəsinin deformasiya və valent rəqsi;
-HC=C- qrupunun C=C əlaqəsi;
mürəkkəb efirin C=O əlaqəsi;
-COH qrupunun O-H rabitəsinin valent rəqsi kimi interpretasiya etmək olar.

Spektrin nəticəsi göstərir ki, sintez olunmuş efirin kimyəvi quruluşu doğrudur. Sintez olunmuş efirlərin bəzi fiziki-kimyəvi göstəriciləri cədvəl 2-də verilmişdir.

Cədvəl 2

Efirlər	Şüasindırma əmsalı, n_{D}^{20}	ρ_{4}^{20} , kg/m^3	Molekulyar refraksiya, MR _D		Çıxım, %	Turşu ədədi, mqKOH/q
			təcrübə	nəzəri		
Etilenqlikolun bis-dibenzoat efiri	1.4733	980.2	69.43	69.0	92.5	0.85
Etilenqlikolun bis-p-dixlordibenzoyt efiri	1.4731	1252.0	77.47	76.97	88.0	0.87

Sintez olunmuş mürəkkəb diefirin hər birindən 100 q nümunələr hazırlanmış və D/Y-də antioksidant xassəsi yoxlanılmışdır. D/Y-nin yanacaqlarının xassələrinin yaxşılaşdırılması məqsədilə hazırlanmış nümunələr NKPİ-nin “Reaktiv və dizel yanacaqları” laboratoriyasında sınamadan keçirilmişdir. Sınaq “LCAPT” laboratoriya aparatında 120 °C-də 4 saat müddətində mis lovhənin iştirakı ilə aparılmış, nəticələr cədvəl 3-də verilmişdir: Nümunə 1-Etilenqlikolun bis-dibenzoat efiri; Nümunə 2-Etilenqlikolun bis-dixlordibenzoyt efiri.

Cədvəl 3

Göstəricilər	Hidrotəmizlənmüş dizel yanacağı	Nümunə 1	Nümunə 2	Qatlığın miqdarı, q
Termoooksidləşmə stabililiyinin təyini, 120 °C-də 4 saat müddətində çöküntünün miqdarı, mq/100 ml yanacaqda	2.6	1.6	0.3	0.004 %

Cədvəldən göründüyü kimi, etilenqlikolun heteroaromatik efiri (0.004 % qatılıqlı) D/Y-də keyfiyyəti antioksidant kimi istifadə oluna bilər.

Nəticə

1. Ion mayesi (N-metilpirrolidonhidrosulfat) katalizatorunun iştirakında etilenqlikolun bis-dibenzoat və bis-dixlordibenzoyt efirləri yüksək çıxımla sintez edilmiş, fiziki-kimyəvi göstəriciləri təyin olunmuş və quruluşlar spektral üsulla müəyyənləşdirilmişdir.

2. Müəyyən edilmişdir ki, etilenqlikolun xlor tərkibli heteroaromatik bis-diefiri D/Y-də termoooksidləşmə stabililiyini yaxşılaşdırın antioksidant kimi istifadə oluna bilər.

Ədəbiyyat siyahısı

- Akhmedova C.3, Abbasov V.M., Suleymanova S.A. və dr. Sintez yaxşılmış effirov kapronovoy kisloty s alifaticheskimi spirtlər C₁-C₃ v proseslarda ionnykh zhidkostey / Umummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Müsəris biologiya və kimyanın aktual problemləri” elmi-praktiki konfransı, Gəncə 2015, II hissə, s. 70.
- Kərimov P.M., Ələsgərova O.M., Nuriyev L.H., Əliyeva S.Q., Ağayev B.K., Quliyeva E.M. Ion mayesi 1,4-dimetilpiperazindihidrosulfat katalizatorunun iştirakı ilə valerian, kapron tursuları və difenilpropanın propilen oksidinin monoefiri osasında diefirlərin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2017, № 1, s. 33-36.
- Kərimov P.M., Ələsgərova O.M., Ağayev B.K. və b. Nano-TiO₂ (PC-500) və ion-mayesi katalizatorlarının iştirakı ilə təbii neft turşusu osasında benzil efrinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2016, № 6, s. 40-43.
- D Souza J., Nagaraju N. Esterification of salisilic acid with metanol/dimethyl carbonate over onion-modified metal oxides / Indian journal of chemical technology, 2007, v. 14, p. 292-300.
- Kərimov P.M., Ələsgərova O.M., Əliyeva S.Q., Ağayev B.K., Salmanova Ç.Q. 1,4-dimetilpiperazindihidrosulfat və nano-ZnO katalizatorlarının iştirakı ilə etilenqlikolun benzonaftenat və sintetik neft turşusunun etilenqlikolnaftil efrillerinin sintezi və tədqiqi” // Azərbaycan neft təsərrüfatı, 2019, № 3, s. 41-44.
- Kərimov P.M., Ələsgərova O.M., Əfəndiyeva L.M., Əliyeva S.Q., Məmmədova N.Ə., Musayeva A.P. Ion mayesi katalizatorunun iştirakı ilə etilenqlikolun monoolefat efrini və təbii neft turşusu osasında qeyri-simmetrik oleat-naftenat diefirlərinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2021, № 8, s. 39-43.
- Kərimov P.M., Ələsgərova O.M., Əfəndiyeva L.M., Əliyeva S.Q., Məmmədova N.Ə., Musayeva A.P. Ion mayesi və nano-ZnO katalizatorlarının iştirakı ilə etilenqlikolun naftenat- α -naftilasetat və etilenqlikolun α , β -naftil-naftenat efrillerinin sintezi və tədqiqi // Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri, 2019, № 5, s. 121.

References

- Akhmedova S.Z., Abbasov V.M., Suleymanova S.A. və dr. Sintez yaxşılmış effirov kapronovoy kisloty s alifaticheskimi spirtlər C₁-C₃ v proseslarda ionnykh zhidkostey / Umummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Müsəris biologiya və kimyanın aktual problemləri” elmi-praktiki konfransı, Gəncə, 2015, II hissə, s. 70.
- Kərimov P.M., Alesgerova O.M., Nuriyev L.H., Aliyeva S.G., Aghayev V.K., Guliyeva E.M. Ion mayesi 1,4-dimetilpiperazindihidrosulfat katalizatorunun iştirakı ilə valerian, kapron tursuları və difenilpropanın propilen oksidinin monoefiri osasında diefirlərin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2017, № 1, s. 33-36.
- Kərimov P.M., Alesgerova O.M., Aghayev V.K. və b. Nano-TiO₂ (PC-500) və ion-mayesi katalizatorlarının iştirakı ilə təbii neft turşusu osasında benzil efrinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2016, № 6, s. 40-43.
- D Souza J., Nagaraju N. Esterification of salisilic acid with metanol/dimethyl carbonate over onion-modified metal oxides / Indian journal of chemical technology, 2007, v. 14, p. 292-300.
- Kərimov P.M., Alesgerova O.M., Əfəndiyeva L.M., Əliyeva S.G., Salmanova Ç.Q. 1,4-dimetilpiperazindihidrosulfat və nano-ZnO katalizatorlarının iştirakı ilə etilenqlikolun benzonaftenat və sintetik neft turşusunun etilenqlikolnaftil efrillerinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2019, № 3, s. 41-44.
- Kərimov P.M., Alesgerova O.M., Əfəndiyeva L.M., Əliyeva S.G., Aghayev V.K., Guliyeva E.M. Ion mayesi katalizatorunun iştirakı ilə etilenqlikolun monoolefat efrini və təbii neft turşusu osasında geyri-simmetrik oleat-naftenat diefirlərinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2021, № 8, s. 39-43.
- Kərimov P.M., Alesgerova O.M., Əfəndiyeva L.M., Əliyeva S.G., Məmmədova N.Ə., Musayeva A.P. Ion mayesi və nano-ZnO katalizatorlarının iştirakı ilə etilenqlikolun naftenat- α -naftilasetat və etilenqlikolun α , β -naftil-naftenat efrillerinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2019, № 5, s. 121.
- Kərimov P.M., Alesgerova O.M., Əfəndiyeva L.M., Əliyeva S.G., Salmanova Ç.Q. 1,4-dimetilpiperazindihidrosulfat və nano-ZnO katalizatorlarının iştirakı ilə etilenqlikolun benzonaftenat və sintetik neft turşusunun etilenqlikolnaftil efrillerinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2019, № 3, s. 41-44.
- Kərimov P.M., Alesgerova O.M., Əfəndiyeva L.M., Əliyeva S.G., Guliyeva E.M. Ion mayesi katalizatorunun iştirakı ilə etilenqlikolun monoolefat efrini və təbii neft turşusu osasında geyri-simmetrik oleat-naftenat diefirlərinin sintezi və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2021, № 8, s. 39-43.
- Kərimov P.M., Alesgerova O.M., Əfəndiyeva L.M., Əliyeva S.G., Məmmədova N.Ə., Musayeva A.P. Ion mayesi və nano-ZnO katalizatorlarının iştirakı ilə etilenqlikolun naftenat- α -naftilasetat və etilenqlikolun α , β -naftil-naftenat efrillerinin sintezi və tədqiqi // Azərbaycan Ali Texniki Məktəblerinin Xəbərləri, 2019, № 5, s. 121.